



[Pezekiyen: ran xalq sionist tcavzkarlara byk drs verdi](#)

ran slam Respublikasnn Prezidenti, sionist rejimin ziz ran xalqna qar trtdiyi tcavz nticsind oxsayl insan tlfatna diqqt krk bildirib: Bu mharibd ran Silahl Qvvlri BMT Nizamnamsinin 51-ci maddsin saslanaraq ran xalqn, milli suverenliyi v lkmizin razi btvlyn qanuni kild mdafi etdi.

.Tcavzkarlara byk drs verdi v blgd mharibnnin genilnmsinin qarsn ald

arannews:irna-Msud Pezekiyen, cüm günü günorta (4 yul 2025) qtisadi mkgdalq Tkilatna (EKO) üzv ölklrin dövlt baçlarnn XVII Zirv Topplantsnda çx edrk, sionist rejimin ziz ran torpaqlarna hücumunu qtiyytl pislyrk deyib: Bu rejimin tcavüzü BMT Nizamnamsinin 2-ci maddsinin 4-cübndi d daxil olmaqla, bütün beynlxalq hüquq normalarn açq kild pozmaqla baland v AB-nin tcavüzkar ordusu il birlikd davam etdi. 12 gün davam edn bu tcavüz mliyyatlarnda öz xidmti taprqlar xaricind faliyyt göstrn hrbi qüvvlr, universitet müllimlrin, dinc vtndalara, Beynlxalq Atom Enerjisi Agentliyinin nzarti altnda olan sülhmraml nüv obyektlrin v ümumi infrastruktur obyektlrin qar cinaytkar mllr tördildi.

Prezident, sionist rejimin ölkmiz xalqna qar tcavüzünd ba vern çoxsayl insan tlfatn vurulayaraq dedi: ran Silahl Qüvvli BMT Nizamnamsinin 51-ci maddsin saslanaraq xalqmz, milli suverenliyi v razi bütövlyüyünü qanuni kild müdafi etdi, tcavüzkarlara böyük drs verdi v bölgd müharibnnin genilnmsin mane oldu.

O lav etdi: Böhran dövründ bölg ölklrinin v EKO üzv dövltlrinin msuliyettli mövqelrin gör tkkü edirm. Bir çox beynlxalq v regional tkilatlar, o cümldn slam ölklrinin xarici ilr nazirlrinin topants, sionist rejimin ran slam Respublikasna hücumlarn qtiyytl pislyn qrar qbul etdir.

Pezekiyen çxnn davamnda vurulayb: qtisadi mkgdalq Tkilatnn XVII Zirv Topplants hmçinin son tcavüzleri v ondan qaynaqlanan regional v global thlüklri bir daha dünya ictimaiyytinin diqqtin çatdrmaq üçün mühüm fürstdir.

Prezident sözlerin bel davam edib: Hazrda EKO 2025 perspektiv sndinin son ilindyik. Bu snd müxtif sbblr, o cümldn pandemiyalardan üzündn öncdn müyyendirilm hdlr tam çatmad. EKO çrçivsind regional mkgdalq böyük drsler verdi ki, bunlar 2035 perspektivinin hazrlanmasnda nzr alnmaldr.

O deyib: EKO mkgdal möhkm tmlr söyknir. Bu tml 1964-cü ild ran, Pakistan v Türkiy trfindn regional inkiaf mkgdal tkilat olaraq qoyulub. EKO inkiaf etmkd olan dünyada n qdim çoxtrfli iqtisadi mkgdalq mexanizmidir v xüsusil 1990-c illrin vvllrind daha yeddi ölknin qoulmasndan sonra regional mkgdalq üçün, xüsusun iqtisadi sahd, yax strukturlar v mexanizmlr formaladrmadr.

Pezekiyen ran slam Respublikasnn EKO-dak roluna toxunaraq deyib: Qonuluq siyasti ran slam Respublikasnn iqtisadi siyastind hl d prioritet olaraq qalr v

EKO bizim üçün qonularla m&kdalq tkilatdr. Bu baxmdan çoxtrfli iqtisadi diplomatiyann önünd durur.

ran slam Respublikasnn Prezidenti sonda bildirib: Biz EKO-nun gücün, qüdrtin v onun potensial imkanlarna inanrq. EKO üzv ölklrin v ümumilikd regionun inkiafn, trqqisini, çiçklnmsini v dayanqln artrmaa qadirdir.